

AZƏRBAYCAN RESPUBLİKASI SƏHIYYƏ NAZIRLIYI

ƏMR

№ 71

25.09.2020-ci il

“2020-2021-ci ilin payız-qış mövsümündə respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə”

Ümumdünya Səhiyyə Təşkilatının “Qriplə mübarizəyə dair Qlobal Strategiya 2019-2030” sənədinə uyğun olaraq hər il olduğu kimi 2020-2021-ci ilin payız-qış mövsümünün də başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik, həmçinin infeksiya üzərində epidemioloji nəzarətin gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi zəruridir.

Davam edən COVID-19 pandemiyası şəraitində payız-qış mövsümündə müxtəlif respirator infeksiyalara yoluxma səviyyəsinin artmasını nəzərə alaraq və bu sahədə profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.14-cü və 14.5-ci bəndlərini rəhbər tutaraq

ƏMR EDİRƏM:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə tapşırılsın, digər dövlət tibb müəssisələrinin rəhbərlərinə tövsiyə edilsin:

1.1. respublikanın bütün şəhər və rayonlarında müəyyən olunmuş əhali qrupları arasında (əlavə olunur) qrip əleyhinə vaksinasiya tədbirləri 2020-ci ilin oktyabr ayının 12-dən başlayaraq bir ay ərzində həyata keçirilsin;

1.2. bu əmrin 1.1-ci bəndi ilə müəyyən olunmuş əhali qrupları üzrə peyvəndə cəlb olunacaq şəxslərin və xidmət göstərdikləri ərazilərdə vaksinasiya tədbirləri aparılacaq ambulator-poliklinik müəssisələrin siyahıları hazırlansın;

1.3. vaksinasiya tədbirləri həyata keçiriləcək ambulator-poliklinik müəssisələrdə həkim-terapevt, orta tibb işçisi (vaksinatör) və tibb qeydiyyatçısından ibarət briqadalar təşkil edilsin;

1.4. peyvənd aparılacaq tibb məntəqələrində peyvənd otaqları ayrılınsın və hər biri, o cümlədən təbirdə iştirak edəcək peyvənd briqadaları termoçantalarla və peyvənd zamanı ilkin tibbi yardım tələb olunarsa dərman preparatları dəsti ilə təchiz edilsin;

1.5. peyvənddən sonra xoşagəlməz reaksiya və ya ağırlaşmalar qeyd edilərsə, bu barədə məlumatın operativ şəkildə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə verilməsi təmin edilsin;

1.6. qrip və kəskin respirator virus infeksiyalarının profilaktikası məqsədilə təhsil

müəssisələrində tibbi müşahidələr gücləndirilsin;

1.7. kəskin qrip əlamətləri olan xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası təmin edilsin;

1.8. zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiq edilməsi, tibb personalının fərdi mühafizə vasitələrindən istifadə etməsi təmin olunsun;

1.9. tibb müəssisələrində sanitariya-gigiyena və əks-epidemik tədbirlərin gücləndirilməsi üzrə tədbirlər həyata keçirilsin;

1.10. ağır kəskin respirator xəstəlik halları barədə məlumat dərhal ərazi gigiyena və epidemiologiya mərkəzlərinə verilsin və şübhəli xəstələrdən götürülmüş nümunələr Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə çatdırılsın;

1.11. qrip və kəskin respirator virus xəstəliklərinin müalicəsi üçün dərman preparatlarının ehtiyatı yaradılsın;

1.12. əhali arasında qrip və kəskin respirator virus xəstəliklərinin profilaktikası barədə kütləvi informasiya vasitələrindən geniş istifadə etməklə sanitariya-maarifi işi aparılsın.

2. Ambulator-poliklinik xidməti göstərən özəl tibb müəssisələrin rəhbərlərinə Ümumdünya Səhiyyə Təşkilatının prekvalifikasiyasından keçmiş qripə qarşı vaksinlərin alınması və ölkə əhalisinin digər kateqoriyalarına ödənişli əsaslarla vurulması tövsiyə edilsin.

3. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru S.Həsənovaya tapşırılsın:

3.1. vaksinasiya tədbirlərinin həyata keçirilməsində yerli tibb müəssisələrinə metodiki köməklik göstərilsin;

3.2. vaksinasiya tədbirləri üzərində mütəmadi monitorinqlərin keçirilməsi məqsədi ilə ərazi gigiyena və epidemiologiya mərkəzlərində məsul şəxslər təyin edilsin;

3.3. immunlaşdırma tədbirlərinin yekun nəticələri barədə məlumat Səhiyyə Nazirliyinə təqdim edilsin.

4. Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin baş direktoru N.Xəlilova tapşırılsın ki, qrip və kəskin respirator infeksiyalara dair aparılmış laborator müayinələrin nəticələri barədə məlumatlar həftəlik əsasda Səhiyyə Nazirliyinə təqdim edilsin.

5. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin baş direktoru Q.Haqverdiyevə tapşırılsın ki, mövsümi qrip əleyhinə vaksinasianın aparılması barədə əhali üçün maarifləndirici materialların nəşri təşkil olunsun.

6. Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri P.Abubəkirova tapşırılsın ki, mövsümi qrip əleyhinə vaksinasiya tədbirlərinin keçirilməsi prosesinin kütləvi informasiya vasitələrində işıqlandırılması təşkil edilsin.

7. Əmrin icrasına nəzarət nazir müavinlərinə həvalə edilsin.

Nazir

Oqtay Şirəliyev